



Layihənin istiqaməti:
"İctimai və dövlət məraqlarının müdafiəsi"

Qarışmadı Abdulla Şaiqin 1961-ci ilde çap etdirildiyi "Xatirələrim" kitabı var. Bir neçə dəfə gözdən keçirdiyim kitabı bu dəfə az qala bir nəfəsə oxudum və çox təccüb hissi keçirdim. Bütün ələsi, qohumları, dostları, hətta qonun-qonşuları barəsində müfəssal məlumat verən Abdulla Şaiq, qəhrəmanlıq haqqında sayısız-hesabız şeirlər, məqələlər yazılan general qardaşı Yusif Talibzadə haqqında niyəsusub? Bəlkə ölüy-dögəmliq səhbi var? Yox! Bəlkə qardaşı Abdulla Şaiqin adına-sanına layiq birisi olmayıb? Yox! Əksinə, Yusif Talibzadə dövrünün tanınmış qələm adamı, savadlı pedaqoq, görkəmləi axund, nizam-intizamlı hərcəcisi kimi milleti, vətəni uğrunda canından keçən bir ziyalı olub. Bəs onda Abdulla Şaiq niyə general qardaşını "hamidan gizle-dib?".

Bütün bu müəmməli sualları cavablaşdırmaq üçün bir daha arxiv materiallarını, dövrü mətbuatın sahifələrini gözden keçirməli oldum. Bəlli oldu ki, 20-ci yüzülliin evvəllerində edəbi mühitdə, ictimai hayatda Yusif Axund Talibzadə ve Yusif Ziya Talibzadə kimi tanınan Yusif Mustafa oğlu Talibzadə görkəmləi yazuçı, şair, realist edəbi məktəbinin (A.Şaiq sovet dövründə kimi hem də romantik edəbi məktəbin nümayəndəsi idi) tanınmış nümayəndəsi olub.

Ailenin ilk övladı olan Yusif 1877-ci ilde Tiflisde anadan olub. Atası axund Mustafa əslən Borçalı mahalindən olsa da, "Tiflis camati onu çox sevirdi. Hami ona "Axund əmi" deye hörmətə müraciət edərdi. Ən yaxın dostları Mirzə Fətəli Axundzadə və seyxlisləm Molla Əhməd Səlyani idi". Axund Mustafa hem Tiflis qazisinin müavini vezifəsini icra edib, hem de o zaman "Tiflisde, Zaqafqaziya canişinin göstərişi ilə seyxlisləmin və müttifin nəzarəti altında açılan altı sinifli məktəbdə erəb, fars dillerini və şəriət dersləri ni tədris edib".

Öğlu Yusif də ilk təhsilini atasının işlediyi bu məktəbdə alıb. Sonra isə anası Mehri ilə Xorasana gedib və orada dini təhsil alıb. Bu haqda Abdulla Şaiq yazırı: "Anam Mehri xanım yaman mövhümətçi idi. O, bir gün atama bildirir ki, Xorasana gedib İmam Rzanın qəbirini ziyan etmek isteyir. Atam qötü surətdə redd etse də, sonradan ananın göz yaşlarına yaxıq galıb, izn verir. Bu zaman böyük qardaşım Yusif beşinci sınıfın, men isə üçüncü sınıfın imtahanlarına hazırlaşdırıq" (Qeyd edim ki, Abdulla Şaiq yalnız bir-iki dəfə burada qardaşı Yusifin adını cekir). Müellif daha sonra Xorasanda qalıb oxuduqları məktəbdən bəhs

Onun vətənpərvər ziyalı, həm də hərbçi olan qardaşı Yusif Talibzadə sovet quruluşuna qarşı döyüşlərdə həlak olmuşdu...

edir, buradakı məktəblerin onların üreyince olmadığını qeyd edirdi: "Hacı əmi bizi və oğullarını Yusif Ziyanın məktəbine qoydu. Mirzə Yusif yaxşı bir ədəbiyyat müəllimi idi. Şairliyi de var idi. Təxəllüsü də Ziya idi".

Ele Abdulla Şaiqin qardaşı Yusif da sonradan "Ziya" təxəllüsünü müəlliminin şərəfinə götürürək məqələlərini "Yusif Ziya Talibzadə" imzası ile yazıb.

1900-cü ilin evvəllerində Yusifgil Xorasan'dan Tiflisə, sonra isə Bakıya gelir. Yusif 1901-ci ildə Bakıda "Rus-tatar" məktəbine şəriət müəllimi teyin edilir. Ərəb, fars, rus dilekçərini yaxşı bilən və şəhərin mödəni heyatında yaxından iştirak edən, ciddi, nizam-intizamlı, səliqeli geyimləi bu genc Hacı Zeynalabdin Tağıyevin və Nərimanov Nərimanovun diqqətini

Axund Yusif Talibzadənin "Füyuzat"da ilk çıxışı 12 yanvar 1907-ci il tarixli 10-cu sayı təssədūf edir. Bunlar "Nit" və "Hecce dair" sərlövhəli məqələlərdir. Hər iki məqələ İsləm dininə həsr edilib. İsləm tarixini, onun inkişafını dürüst və yaxşı bilən müəllifin şərəfi, Qur'an ehkamlarına aid coxlu məqələləri var. Hətta bu mənzədə onun "On kitab"ı və "Ömrə Xalid ibn Vəlid" adlı pəysi çap edilib.

1907-ci ildə A.Y.Talibzadə H.Z.Tağıyevin xahişilə yeniden Türkiyəyə getməli olur. Bu seferin sebəbi Türkiye sultani Əbdülhəmidin taxta çıxmamasının 32-ci ildönümü münasibətilə "Füyuzat" məcmuəsinin imtiyaz sahibi H.Z.Tağıyevin göstərişlə Məhəmməd Kərim Ağanın azeri türkçəsinə tərcümə etdiyi "Quran"ı altı cildlə cildləyərək, Talibzadə ilə sultana hədiyyə göndərəməsi idi. Hökmədar hədiyyəni alarkən ona deyir: "Bir şey anla-mıram. Hacı Zeynalabdin bey məcmuəsində meni həcəv edər, sonra da hədiyyə yollar".

Türkiyədən Bakıya dönen Axund Yusif Talibzadə sultanın bu sözlerini Hacıya Zeynalabdinin çatdırır. Bununla da "Füyuzat" bağlanır.

"Füyuzat" bağlandıqdan sonra A.Y.Talibzadə üz tutur "Yeni Füyuzat" a. Bu jurnalda onun ilk publisistik məqəlesi "Bəqayı-ruh" adınlı. İlk sayıda çap olunan bu məqələdə "Vətən və xalqın tələyi, tərəqqiye çağırış amali aparcınidir". Publisistin jurnalın 1910-cu ildə 9 və 10-cu sayılarda dərs edilmiş silsilə məqələlərində camiyətədə, ictimai hayatıda qadınların mövqeyi, fealiyyəti, təlim-təhsili əsas mövzü kimi verilib.

A.Y.Talibzadə o zaman Bakıda baş veren əksər ictimai, siyasi, mödəni hadisələrdə yaxından iştirak edib. M.O.Resulzadənin emisi oğlu Məmməd Əli Rəsulzadənin xatirələrinə əsasən, 1911-ci ildə "Müsəvət" partiyasının yaradılması üçün aparılan işlərdə Axund Yusif Talibzadə yaxından köməklik göstərir və üz yazarılır.

O, 1912-ci ildə ömrü-gün yoldaşı Çenet xanım və oğlu Tələtəli birlərindən tərəqqiye gedir. Bu dəfə onun əsas məqsədi mükəmməl herbi təhsil almaq idi. Təhsili başa vuran A.Y.Talibzadə Birinci Dünya məhəribəsində Türk ordusuna sıralarında ruslara və ermənilərə qarşı iğidliklə vuruşur. Sonra isə o, Türk ordusuna sıralarında Bakıya gələrək 1918-ci il 15 sentyabr - Bakının qurtuluşu döyüşlərində qəhrəmanlıqla vuruşub.

Azərbaycan Xalq Cümhuriyyətinin qələbesindən ruhlanan döyüşü həmin illərdə "Azərbaycan" və "İstiqlal" qəzetləri ilə yaxın-dan eməkdaşlıq edib, milli ruhda şeirlər yazıb. AXC dövründə "Daxili Qosunların yaranma tarixi də onun adı ilə baxlıdır".

A.Y.Talibzadə "Qızıl Ordunun Azərbaycanı istilasından sonra həbs edilsə də, N.Nerimanovun zəmanetlə azad olunaraq Naxçıvan-



Qərenfil Dünyamin qızı
Əməkdar jurnalist



celb edir. Tezliklə onların arasında dostluq münasibəti yaranır. Artıq bu zaman Bakıda Axund Yusif Talibzadə kimini tanınan genç yazar 1903-cü ilde "Hədiyyəyi-nisvan" və "Sərvət və sexavəti ilə meşhur cənab H.Z.Tağıyevin tərcüməyi-əhvali" adlı kitablarını çap etdirir. Sonra isə N.Nerimanovun "Nadir Şah" əsərini farscaya tərcümə edir.

1906-ci ildə o, "Yusif Ziya Talibzadə" imzası ilə dövrü mətbuatda, xüsusən de "Irşad" qəzetində "Füyuzat" jurnalında çap olunmağa başlayır. Həmçinin 1906-1907-ci illərdə "Irşad"ın müxbiri kimi tez-tez Türkiyədən Yusif Ziya "Türkiyə məktubları" başlığı altında oxucularının görüşüne gelir.

manovun zəmanetlə azad olunaraq Naxçıvan-a harbi komissar təyin edilib. 1921-ci ilin son aylarından 1922-ci ilin axırlarına kimi burada general rütbəsində harbi komissar vəzifəsində işleyib. Lakin erməni daşnaklarının Naxçıvan torpaqlarına qarşı iddialarına tərefdar münasibətən Sovet hökumətinin siyasetinə etraf etraz edərək, Bakıya qayıdib N.Nerimanovla görüşür və "məvcud siyasi quruluşa qarşı olduğunu açıq-aydın beyan edir. Bolşeviklərin ideoloji təbiətgərə arxasında gözəlməsi, xalqımızın qarşı bəd, qərəzi münasibətlərinə etrazın bildirir". Bu hadisədən sonra N.Nerimanovun "köməkliyi ilə A.Y.Talibzadə xüsusi buraxılış vesicəsi alaraq ölkəni tərk edib, ailəsilə birləşkən Türküstana yola düşür".

Bələliklə, Axund Yusif Talibzadənin mühabirə heyəti başlayır. O, Türküstəndə qırımızı rus ordusuna qarşı vuruşmadı. İştirak edərək Basmacılar hərəkatına qoşulur. Burada hərəkatın başçısı Ənvər paşanın müavini kimi əksər döyüşlərdə iştirak edən A.Y.Talibzadə 1923-cü il mayın 18-də Amu-Derya çayının sahilində döyüşlərin birində bərk yaralanaraq, "Azərbaycan" deyə əbədi olaraq gözlərini yumur.

Hadisədən bir neçə ay sonra onun döyüş yoldaşlarından biri gözlince Bakıya gelir və Abdulla Şaiqinə görüşür. Yusifin qana bulaşmış köynəyini və hər an yanında qeydirdiyi cib Qur'anını ona verir.

Bu Quran hal-hazırda Abdulla Şaiqin ev muzeyində saxlanılır. Qanlı köynək isə sovetlərin qorxusundan elə Abdulla Şaiqin özü tərəfindən "qeybə çekilir".

Yazının tamamlanıb 1980-ci illərin sonunda Qulam Məmmədlinin görüşlərimiz birində dediyi sözləri xatırladı: "Sovetlər Abdulla Şaiqin qəsəbə biləmeyeceyi qardaş dağı verdi. Bu dərda Şaiq ölenəcən içində yandı, acıb-ağardı da bilmədi".